

QISA MƏLUMAT FORMASI

İbrahimova Aytəkin Nazim qızı

Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə dekan müavini

Hüquq üzrə fəlsəfə doktoru, dosent

İş telefonu: +99412) 510-13-41

E-mail: aytakin_ibrahimli@mail.ru



QISA BİOQRAFİK MƏLUMAT

- ✓ 1986-cı ildə Şəmkir rayonunda anadan olub.
- ✓ 2004-cü ildə Bakı şəhəri Xətai rayonu 194 nömrəli orta məktəbi bitirib.
- ✓ 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
- ✓ 2008-2010-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Dövlət hüququ ixtisası üzrə magistraturasını bitirib.
- ✓ 2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin “Konstitusiya hüququ” kafedrasında 5607.01- “Dövlət hüququ, bələdiyyə hüququ” ixtisası üzrə doktoranturasında təhsil almışdır.
- ✓ 2016-cı ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
- ✓ 2011-ci ildən h/h kimi Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının müəllimidir;
- ✓ 2014-cü ildən h/h kimi BDU-nun Hüquq fakültəsinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə dekan müavini vəzifəsində çalışır.
- ✓ 2017-ci ildən Konstitusiya hüququ kafedrasının dosentidir.
- ✓ Evlidir, iki övladı var.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 2008-ci ildə bakalavr təhsil pilləsini, 2010-cu ildə isə magistratura təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2011-2015-ci illərdə Bakı Dövlət Universitetinin “Konstitusiya hüququ” kafedrasında 5607.01- “Dövlət hüququ, bələdiyyə hüququ” ixtisası üzrə doktoranturasında təhsil almışdır. 2015-ci ildə “Azərbaycan dövlətinin sosial funksiyasının konstitusiya hüquqi aspektləri” mövzusunda hüquq üzrə fəlsəfə doktor alimlik dərəcəsi almaq üçün dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış, 2017-ci ildən Konstitusiya hüququ kafedrasının dosentidir

ƏMƏK FƏALİYYƏTİ

- ✓ 2010-2014-cü illərdə dekan köməkçisi
- ✓ 2010-2012-ci illərdə İnsan hüquqları kafedrasında saathesabı müəllim
- ✓ 2012-2014-cü illər Konstitusiya hüququ kafedrasında saathesabı müəllim
- ✓ 2014-cü ildən h/h, Konstitusiya hüququ kafedrasında müəllim
- ✓ 2014-cü ildən h/h, Hüquq fakültəsi Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə dekan müavini

✓ 2016-cı ildən h/h, Bakı Dövlət Universiteti nəzdindəki FD.02.013 Dissertasiya şurasının Seminar Şurasında katib
TƏDQIQAT SAHƏSİ
✓ Konstitusiyaya hüququ, İnzibati hüquq, Bələdiyyə hüququ, dövlət qulluğu, Bələdiyyə hüququnun aktual problemləri.
YERLİ VƏ BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKİ
<ol style="list-style-type: none"> 1. 2009-cu il, Bakı – Aspirantların və gənc tədqiqatçıların XIII Respublika elmi konfransı; 2. 2011-ci il, Bakı – “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş” ümumrespublika elmi konfransı; 3. 10 dekabr 2012-ci il, Bakı – Beynəlxalq insan hüquqları gününə həsr edilmiş Beynəlxalq elmi-praktik konfrans; 4. 2013-cü il, Kiyev/Ukrayna – Матеріали міжнародної науково-практичної конференції, «Актуальна Юриспруденція»; 5. 2015-ci il, Bakı – “Heydər Əliyevin Azərbaycan Respublikasının hüquq elminin və təhsilinin inkişafında rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans; 6. 2016-cı il, Bakı – “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda beynəlxalq elmi-praktik konfrans; 7. 2016-cı il, Kiyev – Матеріали міжнародної науково-практичної конференції «Актуальна Юриспруденція»; 8. 2017-ci il, Kiyev – Міжнародний Юридичний Науково-Практичний Конференції На Тему: «Юридична Наука І Практика: Пошук Правової Гармонії»; 9. 17-19 aprel 2017-ci il, Bakı – Avropa Şurası, Prezident yanında Korrupsiyaya qarşı mübarizə Komissiyası və Dövlət İmtahan Mərkəzinin birgə təşkil etdiyi “Dövlət qulluğunda etika təlimçilər üçün təlim” 10. 11-13 iyul 2017-ci il, Bakı – Avropa Şurası, Prezident yanında Korrupsiyaya qarşı mübarizə Komissiyası və Dövlət İmtahan Mərkəzinin birgə təşkil etdiyi “Korrupsiyaya qarşı mübarizə üzrə təlimçilər üçün təlim” 11. 9-10 oktyabr 2017-ci il, Gəncə – “Dövlət sektorunda etik davranış” mövzusunda pilot təlim, təlimçi
SEÇİLMİŞ ƏSƏRLƏRİ
<ol style="list-style-type: none"> 1. Sosial təcridlənməyə qarşı yerində və yerli müdaxilə olaraq sosial bələdiyyəçilik // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2011, № 3(27), s.171-176 2. Sosial dövlət qurmağa yönələn tədbirlər // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2011, № 4(28), s.160-164 3. Qloballaşma və sosial siyasət // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2012, № 3(31), s. 64-71 4. Sosial dövlət və onun əsas xüsusiyyətləri // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” 2012, № 4(32), s.81-85 5. Sosial dövlət və ailə / Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası, 2012, № 4, s. 56-64 6. Sosial siyasətin sosial funksiyanın həyata keçirilməsində rolu / “Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələləri”. H.Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş xüsusi buraxılış 2013, № 58, s. 270-279 7. Sosial rifahı təmin edən müxtəlif rifah vasitələri / Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası 2013, № 2, s. 67-83 8. Sosial hüquqlar və Avropa müstəvisində sosial hüquqların tətbiqi // “Dirçəliş – XXI əsr”, 2013, № 178-179, s.301-317 9. Sosial siyasətin həyata keçirilməsində beynəlxalq təşkilatların rolu / Dünya Bankı. Elmi Məcmuələr. Bakı, 2013, Cild 15 № 4, s. 196-207 10. Social security and military service in the Republik of Azerbaijan / Матеріали міжнародної науково-практичної конференції «ДЕРЖАВА І ГРОМАДЯНСЬКЕ СУСПІЛЬСТВО: СТАНТА ПЕРСПЕКТИВИ РОЗВИТКУ» 2013, ст.36-38 (Ukrayna) 11. Различные способы благополучия как один из новых понятий обеспечения социального благополучия / Структуры, обеспечивающие социальное благополучие, Право І суспільство,

2013, № 3, c. 210-218 (Ukrayna)

12. Sosial müdafiənin konstitusion– hüquqi əsasları / “10 dekabr – Beynəlxalq insan hüquqları gününə həsr edilmiş” beynəlxalq elmi-praktik konfrans (13-14 dekabr 2012-ci il). Qloballaşma dövründə insan hüquqları və milli hüquq sistemləri. I cild, Bakı: 2013, s.110-112
13. Sosial funksiya və sosial hüquqların təmin olunmasında onun əhəmiyyəti // “Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələləri” 2014, № 60, s. 222-231
14. Yaşlıların sosial müdafiəsinə yönələn sosial siyasətlər. Almaniya, İtaliya, İsveç, İngiltərə kimi rifah dövlətlərin təmsalında / Elmi Məcmuələr. Bakı, 2014, cild 16 № 2, s.117-128
15. “Gəlir (mənfəət) güdməyən təşkilatlar” və sosial rifahın təmin olunmasında onun artan rolu // “Nəqliyyat hüququ” jurnalı, 2014, №1, s.125-149
16. Layiqli həyat səviyyəsi hüququnun konstitusion hüquqi təminatları / Heydər Əliyevin Azərbaycan Respublikasının Hüquq elminin və təhsilinin inkişafında rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans. II cild, Bakı 2015, s.49-53
17. Sosial hüquqi dövlət sosial funksiyanın əsas təminat vasitəsi kimi // “Beynəlxalq hüquq və inteqrasiya problemləri” jurnalı, 2015, № 4 (44), s.128-136
18. Dövlətin funksiyaları sistemində sosial funksiyanın yeri / Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası, 2016, № 1, s. 31-39
19. Layiqli həyat səviyyəsinin təmin olunmasında minimum əmək haqqının rolu / “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda beynəlxalq elmi-praktik konfrans. II cild, Bakı 2016, s. 50-52
20. Layiqli həyat səviyyəsi hüququnun konstitusiya hüquqi təminatları // “Strateji təhlil”, 2016, № 3-4 (17-18), s.163-182
21. Сотрудничество Азербайджанской Республики с государствами СНГ в социальной сфере и его основные особенности, Матеріали міжнародної науково-практичної конференції «Актуальна Юриспруденція», 2016, с.63-67